

4-HİDROKSİBENZALDEHİD ƏSASINDA YENİ ŞİFF ƏSASININ SİNTEZİ VƏ TƏDQİQİ


R.N. Qənbərova, Ə.E. Hüseynzadə, N.R. Əmrəhov,
S.F. Hacıyeva, M.M. Ağayev, Ü.Ə. Həsənova

Bakı Dövlət Universiteti

r.genberova@mail.ru

Şiff əsasları ümumi formulu $R_2C=NR'$ olan mühim üzvi birləşmələr sinfinə aiddirlər. Ümumi formuldan da görünüyü kimi azot atomunun ikiqat rabitəli olması (imin azotu) onlarda π -qbuledici xüsusiyyətlərinin meydana gəlməsini təşviq edir və bu da öz növbəsində bu sinif birləşmələrinin π -akseptor ligandlar kimi davranışına imkan yaradır. Şiff əsaslarının bu xüsusiyyəti həm nəzəri kimya, həm də koordinasiya kimyası baxımından maraq doğurur. Lakin bu sinif birləşmələrin üstünlükleri bununla məhdudlaşdır. Bioloji tədqiqatlar zamanı müəyyən olummuşdur ki, bu sinif birləşmələr antibakterial, antiviral, antifungal, antikanser və s. aktivliklərə malikdirlər.

Yuxarıda göstərilənləri nəzərə alaraq, 4-hidroksibenzaldehidin 2,2-etilendioksi(bis)etilaminlə kondensasiyası nəticəsində yeni Şiff əsası sintez edilmişdir. Alınan birləşmənin quruluşu ^{1}H və ^{13}C NMR spektroskopiyası ilə təstiq edilmişdir. Bundan əlavə, *Verticillium dahleae* göbələyinə qarşı alınan birləşmənin antifungal aktivliyi öyrənilmiş və bu parazitə qarşı sintez edilmiş birləşmənin antifungal aktivliyin olması müəyyən edilmişdir.



Şəkil 1. Sintez edilmiş Şiff əsasının *Verticillium dahliae* göbələyinə qarşı təsiri.